



Vaqif YUSİFLİ,
filologiya elmleri doktoru

Onu doğulduğu, boybaşa çatlığı Sabranda hamı tanıyor, tanımayanlar varsa, onlar hələ bu gözəl dünyaya göz açmayanlardır. Aydın Tağıyev - bu altmış dörd yaşlı Şabran sakini, gözəl ziyanı, Azərbaycanda kifayət qədər yaxşı tanınan yazıçı mənim dostumdur və qırıq ildir ki, bu dostluq heç bir sapıntıya uğramadan üzü geləcəye doğru baş alır. Onu bir insan kimi də, bir yazıçı kimi də çox sevirmə və bizim nəinki mənəvi yaxınlığımız, hətta fiziki cüssəmiz də bir-birinə uyğundu. Amma o balaca, ariq cüssəsiylə Aydın Tağıyev ərazicə o qədər də böyük olmayan Şabranın ən tanınan adamlarından biridir. Mən vaxtıla, dörd il öncə, "Görünən adam-Aydın Tağıyev" adlı bir yazı yazmışdım və istəyirəm ki, Novruz Nəcəfoğlunun Aydına həsr etdiyi "Nağıl adam" bioqrafiq romanından söz açmamışdan önce həmin məqalədən bu sətirləri oxucuların nəzərinə çatdırıram: "Aydın Tağıyev istedadlı bir nasirdir və o ariq, cüssəsiz görkəmi onun görünən tərefidir. Görünməyən təref Azərbaycan ədəbi mühitində görünür. Aydın Tağıyev bu gün müasir nərimizin müxtəlif ədəbi nəsilləri arasında o balaca boyu, cüssəsi ilə seçilir, fərqlənir. Baxmayaraq ki, ədəbi mühitin mərkəzindən uzaqda yaşıyır, baxmayaraq ki, hər dəfə təzə hekayelerini portfelinə qoyub Bakıya gəlib-getmək əziyyətinə qatlaşır - amma Bakıda heç kəs Aydına əyalət adamı kimi baxmir. Aydın kiçik şəhərin yetirdiyi, amma bu şəhərin üfüqlərinə sığmayan, daha geniş üfüqlərə uçaq həvəsində olan bir quşu oxşayır. Əlbəttə, o quşun uçaq həvəsi bəlkə də o quşun uça bilmək gücü ilə bir az tərs mütənasibdir, ancaq "Şabran-Bakı" səmasına yeter. Amma o quş illər keçdikcə uçaqdan yorulmur, bax, buna görə burada bir fədakar sözü məqamına düşür. Aydın Tağıyev çox vəfali, sədaqəti adadır. Bu vəfa və sədaqət hissi onu həyatda insan kimi dəyişməz və sabit saxlayır. Ancaq mən bu dəyişməzliyi və sədaqət duyusunu onun yaradıcılığında axarıram".

O yazida mən Aydın Tağıyevin, nərimizdə hekayə janının bir sıra gözəl nümunələrini yaratmış yazılarından səmimiyyətle söz açmışdım. Ancaq sən demə, illər boyu özümə dost sandığım bu yazıçının -bu "nağıl adam"ın şəxşən mənə məlum olmayan və qəribəliklərə dolu həyatı varmış. Bu gün əksər Azərbaycan yazıçılarının şəxsi həyatı belə qəribəliklərə, maraqlı hadisələrlə doludur və yazıçılarımız niyə özlərinin və dostlarının özü yolunu povestlərə, romanlara çevirmirlər? Sabir Əhmədinin "Yazılmayan yazı", Vidadi Babanlıının "Gizlinlər" və Seyran Səxavətin "Qaçaqac" əsərlərindən başqa da nələr oxumuşqu? Və bu sıraya Novruz müəllimin "Nağıl adam"ını da daxil edirəm.

Novruz Nəcəfoğlu son illərdə bir sıra maraqlı hekayələr, povestlər qələmə alıb və bu yazıçının əsərləri əsasən retro xarakterli olur, keçmişin unudulmayan hadisələri, xatirələrdə yaşayan insanlar onun nəşr əsərlərində şirin bir təhkiyə, nağılvəri tonda oxucuya çatdırılır. Baxın: "Bir qış gününün xatiri", "Yollar uzanan gün", "Çarəsiz yolcu",

ƏDƏBİ HƏYAT

"Keçən cavan çağım ola", "Atüstü bir nağıl", "Bir mən oyaqdım" bu adlar da ötən günlərdən xəber verir. Almaniya və Yaponiya səfərindən aldığı təəssüratları da Novruz müəllim ayrıca iki kitabda eks etdirib. Və bu səfər təəssüratları da elə ötən günlərin yaşanılan duyğularıdır. Elə "Nağıl adam"ın qəhrəmanı Aydın Tağıyev də bizi daha çox ötən illərin, ayların hadisələri, olayları müstəvisində görünür. Amma bir fərq nəzəre çarpır ki, Aydın Tağıyev "nağılı" hələ bitməyib.

"Nağıl adam"ın janrı haqqında kitabın redaktoru və ön sözün müəllifi Seyfəddin Hüseynlinin mülahizələri ilə şərıkəm, doğrudan da, romanda "gerçek simaların portretləri çizilir", "əsərdə sənədlərə yazılar, mək-

onlardan -evində qonaq qaldığı Abdulhüseyn müəllim, eynən adı və familyası ilə "ortaq" olan Aydın Tağıyev üç aylıq Lerik "səfəri"nin əbədi yol yoldaşına çevrilirlər. İki Aydın Tağıyev arasında mənzum məktublaşmalar isə doğrudan da, bu dünyada təkcə adların, soyadların deyil, talelərin da bir-birinə doğmaliğindən xəber verir. Aydının dostları çoxdu və mən də bunun şahidi olmuşam ki, o, tez-tez bizim gözəl şairimiz, mərhum Ələkbər Salahzadənin yanına gəlirdi. Aydın idı, Ələkbər idı, Nizami Əlioğlu idı, Tofiq Mahmudov idı (arabir mən də) otururduq bir stolun ətrafında, "alman" hesabı ilə birimiz gedib araq, kolbasa, balıq konservi, turşu alıb gətirirdik (əlbəttə, iş günü qurtarandan sonra) və bir-iki saat bu dünyadan qəm-

pis təsir eləyir. Günlərin birində Gülşahnazı kimsə maşınla vurur və Aydın sanki əziz bir adamını itmiş kimi qəm-qüssəyə batır, ağlayır.

Aydın təsvir son dərəcə real, inandırıcı lövhələrlə diqqəti cəlb edən hekayələrdən de onun həssaslığı ilə bağlı belə məqamlara az təsadüf etmirik.

Əlbəttə, Novruz Nəcəfoğlu Aydının o həssas ürəyi ilə yazıları arasında vəhdəti tez-tez nəzərə çarpdırır. Hiss olunur ki, müəllif Aydının insani keyfiyyətləri ilə yazıları arasında uçurumun, ziddiyyətin olmasına hədsiz dərəcədə məmənndur. Təbii ki, burada gündəlik müşahidələrin də rolü böyükdür. Amma ilk növbədə, Aydının sadə həyat tərzinin şeiriyyəti ilə yazılarında

YAZICI HAQQINDA ROMAN

tublar halında geniş yer verilir", "Nağıl adam"ın məzmunu bütünlükle xatirat elementlərindən-yaddaş lövhələrindən ibarətdir" və təbii ki, əsər bioqrafiq romandır, dəha dəqiq, "bioqrafiyalar toplusudur". Bioqrafiq romanda başlıca məqsəd əsərin qəhrəmanın tərcüməyi-hali, keçdiyi öz yolu haqqında müəyyən bilgilər verməkdir, amma bu, qarşıya qoyulan məqsədin ancaq zəhiri, dəha çox texniki tərefidir. İnsan ömrü sərf tərcüməyi-hal şkalasına siğışa bilməz. İnsan ömrü başqaları ilə münasibətdə formalasır, həyatın, gerçəklilikin hadisələri içərisində yetkinləşir. Onun xarakteri, insanı keyfiyyətləri, bir insan kimi yaşadığı hissələr, duyğular da bu konteksdə üzə çıxır. Aydın Tağıyev ziyalıdır, müəllimdir, yazıçıdır, həyatın, insanların, öz mühitinin və cəmiyyətin əhatəsindədir, onun bu səviyyəyə gəlib çatması, Şabrandan Bakıya, Bakıdan da bu məmələkətin müəyyən bucaqlarına (daha çox ədəbi auditoriyasına) yetməsi heç də təecübüldür. Onun araya-ərsəyə gətirdiyi ədəbi əsərləri çoxdandır bismiz oxucuları cəlb etməkdədir. Amma əsas budur ki, Aydının özü maraqlı, orijinal bir yazıçı olmaqla yanaşı, həm də maraqlı insanı və Novruz Nəcəfoğlunu da Aydına məhəbbətinin özülləni bu nöqtədə axtarmaq lazımdır. Oxuculara məlum olsun ki, Novruz müəllim Şabran rayon icra hakimiyyətinin başçısıdır və bunnun özü də maraqlıdır ki, işi-güçü başından aşan rayon rəhbəri bir yazıçı ilə dostluq edir, ona vaxt ayırır və bu dostluq münasibətlərindən "Nağıl adam" yaranır. İnsanlar arasında həqiqi dostluq sevgi kimidir, gərək iki insanın baxışları, həyata münasibələri bir nöqtəyə, bir səmətə tuşlaşın ki, onların arasında belə bir səmimi dostluq yaransın. Mənəcə, çox sadə bir insan olan Novruz müəllimlə Aydının dostluğunu da elə bu anlaşma ilə izah etmek olar. Ümumiyyətlə, bu bioqrafiq romanda bir əsas xətt əsər boyu davam edir - bu da DOSTLUQ xəttiidir. Aydının bu dünyada bəlkə heç düşməni yoxdu, amma dostlarının sayı-hesabı bilinmir. Sadə insanlardan tutmuş Xalq yazıçılarına, adı fəhlədən tutmuş idarə rəisiinə, müəllim həmkarından tutmuş tutmuş icra başçısına qədər o qədər dostu var ki Məsələ burasıdır ki, bu adamın içinde heç bir kin-küdürü, paxılıq hissi yoxdu və harada, hansı şəraitdə olursa-olsun, adamlarla dil tapmayı, çox keçmədən onların ürəyinə girmək, dostluq etmək, dərdinə aşına olmaq hissi çox güclüdür. İnstitutu bitirəndən sonra o, təyinatla Lerikin ucqar bir kəndinə müəllim işləmeye gedir, orada cəmi üç ay müəllimlik edir, amma bu üç ay ərzində -Lerikin Andurma kəndində çox etibarlı dostlar qazanır-

qüssəsindən uzaqlaşırdıq. Novruz müəllimin xatırlatdığı kimi: "Görkəmli yazıçımız Seyran Səxavətin sözüdür: "Bütün qələm əhli bir-biri ilə qan qohumudur". Aydın doğrudan da, "hal ehlidir", amma 64 yaşına qədər onun "hal ehli" olmağından heç kimə bir zərər toxunmayıb. Aydının sadə insanlarla dostluğunu öz yerində, amma yazıçı mühitində elə dostları var ki, onların yolu Şabran'a düşəndə heç öz qohumlarını ya da işi düşdükələri səlahiyyətli vəzifə sahiblərini axtarmaşından önce, birinci Aydını axtarırlar (bu haqda Novruz müəllim xeyli misallar gətirir). Səyavuş Məmməzdə, Mövlud Süleymanlı, İntiqam Qasızmədə, Elçin Hüseynbəyli, Nəriman Əbdülrəhmanlı, Sadiq Elcanlı daha kimlər. Onlardan biri-Xalq yazıçısı Mövlud Süleymanlı görün, nə yazar: "Aydın adından çox aydın olan adamdı: tikəsinin düşmənidir, yəni, nəyi var, cibində deyil, ovunun içində açıldı. Özünü tanıtmağa heç vaxt tələsməz, gecikər həmişə, onu həmişə sonra görərlər, mütələq görərlər və bir daha unutmazlar". Mən burada Ələkbər Salahzadənin Aydına həsr elədiyi şeirində bu misraları yaza qatmaya bilmirəm:

Adı Aydın,
Sözü bəlli,
yolda-rızdə
izi bəlli.
Ürəyi gen,
əliaçıq,
yola çıxsan,
arxayıń çıx.
Bu bölgənin
sinonimi.
Gülər üzü
qəm qənimi.
Əyriyi yox,
düzü Aydın.
Ayriyi yox,
özü Aydın.

"Nağıl adam"da ilk epizodlar yazıçı dosyumuğun necə həssas, duyğusal bir insan olması ilə başlayır: "Dedikcə həssas olan Aydın təbiətən çox duyğusal, kövrək adamdır. Kövrələndən ləp körpə kimi məsumlaşır. İnancı bir şəxs olan dostum hərdən-əlbəttə, yeri gələndə-tanrıya, müqəddəslərə, övliyalara səd-qürəkələ ilə and içir ki, o zəqqum kimi acı "saf su" ilə gündə neçə yol öpüşən dodaqlarından sanki şərbət, bal töküllür".

Novruz müəllim nəql edir ki, Şabrandan Gülşahnaz adlı bir qız vardı, ruhi xəstəydi. Onu hər gün neçə dəfə şəhərin baş küçəsi ilə aşağı-yuxarı yellənə-yellən keçib gedən görərdik. Bəzən də şəhər parkında oğrun-oğrun gəzmişər, amma ruhən xəstə olsa da, zahirən şüx, nikbin idi, kimsəni narahat etməzdi. Və Gülşahnazın bu hali Aydına çox

nəzərə çarpan şeiriyyətin bir-birini necə təmamladığına heyvət edir. Oxuyuruq: "Aydın "Alma oğurlayan divlər" hekayəsində təsvir etdiyi bağbanın gəzib-dolaşlığı ağacaları çağırıldığı adlar elə orijinaldır ki, öz-özlüyündə düşünürəm, belə bundan sonra o ağacları elə beləcə - bu hekayedə sadalan kimi çağırıq?! Yaşlı bağban ağacların arası ilə gəzib hər birinin yanında ayaq saxlayır, üzünü onlara tutub, qoz ağaçına: "Sabahın xeyir, kənək qardaş", heyva ağaçına: "Necəsən, sarı gəlin", budaqlarını oxşadığı nara: "Siz necəsən, güleyşə qızlar", - deyə deyə keçir, sonra əncir ağacının altında da yanır. "Əyri-ürrü, gövdəsi boyu insan əlləri kimi qırış-qırış damarları çıxan" əncir ağacını o, nənesine oxşadıb: "Xoş gördük, ay nəne!", - deyir".

"Nağıl adam"da Aydın Tağıyevin bir insan və yazıçı kimi formalasmasında mühüm rol oynayan insanlara daha çox yer ayrırlar və burada elə insanlardan söz açılır ki, onlar yazıçının mühiti haqqında, dostluq elədiyi, ünsiyyətdə olduğu adamlar barədə aydın təsvir yaradır. Öyrənirik ki, Aydının ata babaşı Molla Əhməd Axund böyük bir din xadimi imiş. Atası Əhməd kişi komunist olsada, gizlində də olsa, namaz qılars, oruc tutars, geceler xəlvətə çekilib Quran oxuyarmış. Əhməd kişi mühərabədə olmuş, ölüm, qanqırığın görmüşdü. Yaşı səksəni adlayanda isə ağır xəstəliyə tutulur, 2005-ci ilin sentyabr ayında gözlerini əbədi yumur. İki oğlu, bir qızı, həyat yoldaşı və Aydın-sadə bir ziyanlı və yazıçı ailəsi. Təbii ki, bu ailənin özüne görə çetinlikləri, maddi və mənəvi sıxıntıları da olub, amma indi - 64 yaşlı Ata, Ailenin başçısı, üç övlad və üç nəvə əhətesində xoşbəxtliyin nə demək olduğunu gözəl bilir.

Novruz Nəcəfoğlu Aydın Tağıyevin Şabran (ümumən Quba və ətraf rayonlar) ədəbi mühitində mühüm rol oynadığını, "Şabran" ədəbi məclisində artıq sözügedən bir adam olduğunu da unutmur. Şabrandan doğrudan da istedadlı yazarlar az deyil və onların səsi-sorağı Şabrandan məmələkətinin hər yerində eşidilir. Məsələn, Aybəniz Əliyar istedadlı bir şairədir və onun ədəbi dərgilərimizdə dərc edilən yazıları göstərir ki, istedad üçün məkan anlayışının elə bir əhəmiyyəti yoxdur. Aybəniz haqqında ilk yازılardan birini də elə Aydın Tağıyev yazıb, ona xeyir-dua verib.

Bu yazıda mən Novruz müəllimin "Nağıl adam" bioqrafiq romanından tam və geniş söz açıb, amma görünən kəndə nə bələdlik, o kitabda Aydın Tağıyev və onun insan-yazıçı-dost obrazı çox dolğun eks olunub və her iki yazıçıya yaradıcılıq uğurları diləməklə bu yazıya nöqtə qoyuram...